

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 511

Bakı şəhəri, 28 dekabr 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahəlrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında" 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli, "Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında" 1999-cu il 9 yanvar tarixli 1 nömrəli, "Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" 1999-cu il 9 yanvar tarixli 2 nömrəli, "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında" 1999-cu il 27 mart tarixli 52 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

"Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanın 2.2-ci bəndinə icrasını təmin etmək məqsədilə və 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 605; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş "Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahəlrinə geoloji ayırma statusunun verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)" sözələri ilə əvəz edilsin;

1.2. 1.4-cü bənddə "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri "Agentlik" sözü ilə, "müəyyənləşdirə bilər" sözələri "müəyyənləşdirir" sözü ilə əvəz edilsin;

1.3. 2.2-ci, 2.3-cü bəndlərdə ismin müvafiq hallarında "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri ismin müvafiq hallarında "Agentlik" sözü ilə əvəz edilsin;

1.4. həmin Qərara Əlavə üzrə:

1.4.1. adında "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" sözələri ilə əvəz edilsin;

1.4.2. mətnə "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" sözələri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 42; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş "Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin ikinci abzasında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)" sözələri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. birinci cümlədə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri "Agentlik" sözü ilə əvəz edilsin;

2.2.2. ikinci cümlədə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri "Agentlik" sözü ilə əvəz edilsin;

2.3. 1.7-ci bənd ləğv edilsin;

2.4. 3.1-ci bənddə "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına" sözələri "Agentliyə" sözü ilə əvəz edilsin;

2.5. 3.1.2-ci yarımbənd ləğv edilsin;

2.6. 3.2.9-cu bəndin birinci abzasında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözələri "Agentlik" sözü ilə əvəz edilsin;

2.7. 3.2.10-cu yarımbənd üzrə:

2.7.1. ikinci abzasda "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərinin" sözələri "Agentliyin" sözü ilə əvəz edilsin;

2.7.2. üçüncü abzasa "Nazirliyində" sözündən sonra "və Agentlikdə" sözü əlavə edilsin;

2.8. həmin Qaydalara 1 nömrəli əlavə üzrə:

2.8.1. adında "AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZIRLIYI" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" sözələri ilə əvəz edilsin;

2.8.2. mətnə "Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözələri ilə, hər iki halda "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə" sözələri ilə əvəz edilsin;

2.9. həmin Qaydalara 2 nömrəli əlavə üzrə:

2.9.1. adında "AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZIRLIYİNİN" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə əvəz edilsin;

əvəz edilsin;

2.9.2. mətnə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözələri ilə əvəz edilsin;

2.10. həmin Qaydalara 3 nömrəli əlavə üzrə:

2.10.1. adında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə əvəz edilsin;

2.10.2. mətnə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə əvəz edilsin;

2.11. həmin Qaydalara 4 nömrəli əlavənən

"Qeyd"ində "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə əvəz edilsin;

2.12. həmin Qaydalara 7 və 8 nömrəli əlavələrdə "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözələri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 43; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş "Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.4-cü bəndə "icazə vermiş" sözələrindən sonra "Dövlət Mineral Xammal Agentliyi, habelə" sözələri əlavə edilsin;

3.2. 2.2-ci bəndin birinci abzasının birinci cümləsində "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin" sözələri "Dövlət Mineral Xammal Agentliyinin, habelə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin nümayəndələrinin" sözələri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 207; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bəndin birinci abzasında "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin (bundan sonra – Agentlik)" sözələri ilə əvəz edilsin;

4.2. 1.5-ci bəndin ikinci abzasında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözələri "Agentliyə" sözü ilə əvəz edilsin;

4.3. 3.1-ci bəndin birinci abzasında "Ekolo-

giya və Təbii Sərvətlər nazirinin adına" sözələri "Agentliyə" sözü ilə əvəz edilsin;

4.4. 3.1.2-ci yarımbənd ləğv edilsin;

4.5. 3.3-cü bənddə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Agentlik" sözü ilə əvəz edilsin;

4.6. 3.4-cü bəndin ikinci abzasında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində" sözələri "Agentlikdə" sözü ilə əvəz edilsin;

4.7. həmin Qaydalara 2 nömrəli əlavə üzrə:

4.7.1. adında "AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZIRLIYİNİN" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözələri ilə və hər iki halda "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə" sözələri ilə əvəz edilsin;

4.7.2. mətnə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözələri ilə və hər iki halda "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə" sözələri ilə əvəz edilsin;

4.8. həmin Qaydalara 3 nömrəli əlavə üzrə:

4.8.1. adında "AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZIRLIYİNİN" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə əvəz edilsin;

4.8.2. mətnə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin" sözələri ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözələri ilə və hər iki halda "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə" sözələri ilə əvəz edilsin;

4.9. həmin Qaydalara 4 nömrəli əlavənən "Qeyd"ində "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı" sözələri "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyini" sözələri ilə əvəz edilsin;

**Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri**